

"Milli Depozit Mərkəzi" QSC tərəfindən göstərilən xidmətlər üzrə tariflər

N	Xidmət növləri	Qeydlər	Ödənişin məbləği	
			Hüquqi şəxslər üçün	Fiziki şəxslər üçün
			AZN	AZN
1	1.1. Hesabların açılması	bir hesaba görə	8	4
	1.2. Müxbir depo hesabının açılması ²	bir hesaba görə	50	-
2	Qeydiyyatda alınmış şəxsin rekvizitlərinin dəyişdirilməsi	hər dəyişiklik üçün	haqq ödənilmir	haqq ödənilmir
3	Qiymətli kağız sertifikatlarının təqdim olunması	bir sertifikata görə	50	50
4	Qiymətli kağız sahiblərinin reyestrindən və ya depo hesabından (bir subhesabı üzrə) ilk dəfə çıxarışların təqdim olunması	bir çıxarışa görə	haqq ödənilmir	haqq ödənilmir
5	Qiymətli kağız sahiblərinin reyestrindən və ya depo hesabından (bir subhesabı üzrə) əlavə çıxarışların təqdim olunması	bir çıxarışa görə	1	1
6	Depo hesabından çıxarışın (bütün subhesablar üzrə) təqdim olunması	bir çıxarışa görə	20	20
7	Qiymətli kağız sahiblərinin reyestrinin təqdim olunması	ildə bir dəfə	haqq ödənilmir	-
8	Qiymətli kağız sahiblərinin əlavə reyestrinin təqdim olunması	hər əlavə reyestrə görə	30	-
9	Səhmdarların ümumi yığıncaqlarının təşkili üzrə xidmətlər	göstərilmiş xidmətə görə	500 + Təşkilati xərclər	-
10	Qiymətli kağızlar üzrə dividendlərin və istiqraz üzrə faizlərin hesablanması və onların ödənilməsində vasitəçilik			
	10.1. Qiymətli kağızlar üzrə dividendlərin hesablanması və onların ödənilməsində vasitəçilik	dividendlər üçün ayrılmış məbləğdən	0,2% + Təşkilati xərclər	
	10.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazlar üzrə faizlərin hesablanması və onların ödənilməsində vasitəçilik	haqq ödənilmir	-	-
	10.3. Digər istiqraz üzrə faizlərin hesablanması və onların ödənilməsində vasitəçilik	istiqraz sahiblərinə ödənilən məbləğdən	0,2% + Təşkilati xərclər	
	10.4. Azərbaycan Respublikası Mərkəzi Bankının notları üzrə faizlərin və ya digər ödənişlərin hesablanması və onların ödənilməsində vasitəçilik	haqq ödənilmir	-	-
11	Sənədli və sənədsiz qiymətli kağızların saxlanması (deponentləşdirilməsi) üzrə xidmətlərin göstərilməsi ^{3,4,9}			
	11.1. Emitentlər üçün			
	11.1.1. Tam dövlət mülkiyyətində olan emitentlər ⁵	illik ödəniş olaraq	250	-
	11.1.2. Digər emitentlər	a) qiymətli kağızların saxlanmağa qəbulu üçün birdəfəlik ödəniş olaraq qiymətli kağızların nominal dəyərinin:		
		Bakı şəhərində yerləşən emitentlər üzrə	0,025%	-
		Digər şəhər və rayonlarda yerləşən emitentlər üzrə	0,0125%	-
		b) qiymətli kağızların saxlanması üçün illik ödəniş olaraq qiymətli kağızların nominal dəyərinin:		
		Bakı şəhərində yerləşən emitentlər üzrə	0,025%	-

		Digər şəhər və rayonlarda yerləşən emitentlər üzrə	0,0125%	-
11.2. Deponentlər üçün				
	11.2.1. Sənədsiz qiymətli kağızlar üzrə	qiymətli kağızların saxlanmağa qəbulu və saxlanması üçün illik ödəniş olaraq qiymətli kağızların (hər buraxılış üçün) nominal dəyərinin:	0,025%	0,025%
			(10 AZN-dən aşağı, 10000 AZN-dən yuxarı olmamaq şərtilə)	(10 AZN-dən aşağı, 10000 AZN-dən yuxarı olmamaq şərtilə)
	11.2.2. Sənədli qiymətli kağızlar üzrə	a) qiymətli kağızlar saxlanmağa qəbul edilərkən 1 (bir) ədəd qiymətli kağız müqabilində birdəfəlik ödəniş olaraq	0,2	0,2
		b) qiymətli kağızların saxlanması üçün 1 (bir) ədəd qiymətli kağız müqabilində aylıq ödəniş olaraq	0,2	0,2
	11.3. Dövlət özəlləşdirmə çeklərinin saxlanmasına görə	a) dövlət özəlləşdirmə çekləri saxlanmağa qəbul edilərkən 1 (bir) özəlləşdirmə payı (4 çek) müqabilində birdəfəlik ödəniş olaraq	0,02	0,02
		b) dövlət özəlləşdirmə çeklərinin saxlanması üçün 1 (bir) özəlləşdirmə payı (4 çek) müqabilində aylıq ödəniş olaraq	1 günə- (P x 0,02) qəp. ⁶	1 günə- (P x 0,02) qəp. ⁶
	11.4. Dövlət özəlləşdirmə opsiyonlarının saxlanmasına görə	-	haqq ödənilmir	haqq ödənilmir
	11.5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların, Azərbaycan Respublikası Mərkəzi Bankının notlarının saxlanmasına görə	-	haqq ödənilmir	haqq ödənilmir
12	Qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə xidmətlərin göstərilməsi ^{3,4}			
	12.1. Tam dövlət mülkiyyətində olan emitentlər ⁵	illik ödəniş olaraq	250	-
	12.2. Digər emitentlər	a) qiymətli kağız sahiblərinin reyestrinin ilkin formalaşdırılması üçün birdəfəlik ödəniş olaraq qiymətli kağızların nominal dəyərinin:		
		Bakı şəhərində yerləşən emitentlər üzrə	0,025%	-
		Digər şəhər və rayonlarda yerləşən emitentlər üzrə	0,0125%	-
		b) qiymətli kağız sahiblərinin reyestrinin aparılması üçün illik ödəniş olaraq qiymətli kağızların nominal dəyərinin:		
		Bakı şəhərində yerləşən emitentlər üzrə	0,025%	-
		Digər şəhər və rayonlarda yerləşən emitentlər üzrə	0,0125%	-
	12.3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların, Azərbaycan Respublikası Mərkəzi Bankının notlarının sahiblərinin reyestrinin aparılmasına görə	-	haqq ödənilmir	haqq ödənilmir
	12.4. Qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə xidmətlərin bərpası	xidmət haqqı düsturla hesablanır	“Bərpa tarixinə qüvvədə olan tarif üzrə qiymətli kağız sahiblərinin reyestrinin aparılmasına görə haqq bölünsün 365 gün vurulsun fasilə müddəti (təqvim günü ilə) ilə	
13	Əlavə emissiyanın uçota alınması			

	13.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların, Azərbaycan Respublikası Mərkəzi Bankının notlarının əlavə emissiyanın uçota alınması	-	haqq ödənilmir	haqq ödənilmir
	13.2. Digər qiymətli kağızların əlavə emissiyanın uçota alınması	emissiya edilmiş qiymətli kağızların ümumi həcmindən emitent tərəfindən ödənilir	0,1% (5 AZN-dən aşağı, 1500 AZN-dən yuxarı olmamaq şərtilə)	-
14	Qiymətli kağızların tədavülü, təkrar bazarda qiymətli kağızlar üzrə əqdlərin qeydiyyatı ⁷			
	14.1. Səhmlər üzrə	Əqdlərin qeydiyyatına görə xidmət haqqı səhmlərin alqı-satqısı və ya digər yolla mülkiyyət hüququnun dəyişməsinə görə hər bir əqd üzrə əqdin ümumi məbləğindən		
	14.1.1. Birja əqdlərinin qeydiyyatı	400 AZN qədər	3	3
		400 AZN və yuxarı, 1 000 AZN qədər	4	4
		1 000 AZN və yuxarı, 2 000 AZN qədər	5	5
		2 000 AZN və yuxarı, 4 000 AZN qədər	10	10
		4 000 AZN və yuxarı, 10 000 AZN qədər	20	20
		10 000 AZN və yuxarı, 20 000 AZN qədər	50	50
		20 000 AZN və yuxarı, 40 000 AZN qədər	100	100
		40 000 AZN və yuxarı, 100 000 AZN qədər	250	250
		100 000 AZN və yuxarı, 200 000 AZN qədər	400	400
		200 000 AZN və yuxarı, 300 000 AZN qədər	700	700
		300 000 AZN və yuxarı, 500 000 AZN qədər	1000	1000
		500 000 AZN və yuxarı, 700 000 AZN qədər	1500	1500
		700 000 AZN və yuxarı, 1 000 000 AZN qədər	2000	2000
		1 000 000 AZN və yuxarı	3000	3000
	14.1.2. Birjadankənar əqdlərin qeydiyyatı	400 AZN qədər	6	6
		400 AZN və yuxarı, 1 000 AZN qədər	8	8
		1 000 AZN və yuxarı, 2 000 AZN qədər	10	10
		2 000 AZN və yuxarı, 4 000 AZN qədər	20	20
		4 000 AZN və yuxarı, 10 000 AZN qədər	40	40
		10 000 AZN və yuxarı, 20 000 AZN qədər	100	100
		20 000 AZN və yuxarı, 40 000 AZN qədər	200	200
		40 000 AZN və yuxarı, 100 000 AZN qədər	500	500
		100 000 AZN və yuxarı, 200 000 AZN qədər	800	800
		200 000 AZN və yuxarı, 300 000 AZN qədər	1400	1400
		300 000 AZN və yuxarı, 500 000 AZN qədər	2000	2000
		500 000 AZN və yuxarı, 700 000 AZN qədər	3000	3000
		700 000 AZN və yuxarı, 1 000 000 AZN qədər	4000	4000
		1 000 000 AZN və yuxarı	6000	6000
	14.2. İstiqrazlar üzrə			
	14.2.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazlar üzrə əqdlərin qeydiyyatı	-	haqq ödənilmir	haqq ödənilmir
	14.2.2. Digər İstiqrazlar üzrə		0,025%	0,025%

		Əqdlərin qeydiyyatına görə xidmət haqqı istiqrazların alqı-satqısı və ya digər yolla mülkiyyət hüququnun dəyişməsinə görə hər bir əqd üzrə əqdin ümumi məbləğindən	(3 AZN-dən aşağı, 250 AZN-dən yuxarı olmamaq şərtilə)	(3 AZN-dən aşağı, 250 AZN-dən yuxarı olmamaq şərtilə)
	14.3. Dövlət özəlləşdirmə çekləri və opsiyonlar üzrə	Dövlət özəlləşdirmə çekləri ilə əqdin qeydiyyatı zamanı əqdin aparılması tarixinə özəlləşdirmə çeklərinin rəsmi qiyməti, dövlət özəlləşdirmə opsiyonları ilə əqdin qeydiyyatı zamanı əqdin aparılması tarixinə özəlləşdirmə opsiyonlarının rəsmi qiyməti əsas götürülməklə əqdin ümumi məbləğindən	0,2%	0,2%
	14.4 Azərbaycan Respublikası Mərkəzi Bankının notları üzrə əqdlərin qeydiyyatı	-	haqq ödənilmir	haqq ödənilmir
15	Qiymətli kağızlara repo/əks repo əməliyyatların aparılması			
	15.1. Repo/əks repo əməliyyatları aparılması zamanı repo predmeti qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazlar, Azərbaycan Respublikası Mərkəzi Bankının notları olduqda	haqq tutulmur	-	
	15.2. Digər qiymətli kağızlar ilə repo/əks repo əməliyyatları aparılması	haqq açılış əqdi həcmindən tərəflərin razılığı ilə, hər iki tərəf arasında bərabər bölüşdürülür və ya bir tərəfdən tam həcmdə tutulur	3 günə dək, hər gün üçün 0,001% ; 3 gündən artıq olduqda – bütün müddət üçün 0,003%	
16	Qiymətli kağızlara hüquqların vəzəsiliklə keçməsi üzrə əməliyyatların qeydiyyatı	Qiymətli kağızların sayından asılı olmayaraq hər bir depo hesab üzrə aparılan əməliyyata görə	1	1
17	Qiymətli kağızlarla qlobal əməliyyatlar			
	17.1. Qiymətli kağızlarla xırdalanma (split) və birləşdirmə (konsolidasiya) əməliyyatlarının aparılması	Müəssisə üzrə mövcud hesabların sayı		
		a) 100-dək olduqda	300	-
		b) 100-500-dək olduqda	500	-
		c) 500-dən artıq olduqda	1000	-
	17.2. Qiymətli kağızlarla konvertasiya əməliyyatlarının aparılması	I. Qlobal konvertasiya əməliyyatları zamanı qiymətli kağızları konvertasiya edilən müəssisə (müəssisələr) üzrə mövcud hesabların sayı (cəmi)		
		a) 100-dək olduqda	300 x N ⁸	-
		b) 100-500-dək olduqda	500 x N ⁸	-
		c) 500-dən artıq olduqda	1000 x N ⁸	-
		II. İndividual konvertasiya əməliyyatları zamanı konvertasiya edilən qiymətli kağızların (daha yüksək nominal dəyərə malik hissənin) nominal dəyərinin	0,2%	0,2%
18	Qiymətli kağızlar ilə əqdlərin bağlanması nəticəsində pul vəsaitləri və qiymətli kağızlar üzrə öhdəliklərin və tələblərin müəyyənəşdirilməsi, pul vəsaitləri üzrə hesablaşmaların aparılması			
	18.1. Qiymətli kağızlar ilə əqdlərin bağlanması nəticəsində pul vəsaitləri və qiymətli kağızlar üzrə öhdəliklərin və tələblərin müəyyənəşdirilməsi	-	haqq ödənilmir	haqq ödənilmir
	18.2. Qiymətli kağızlar ilə əqdlərin bağlanması nəticəsində pul vəsaitləri üzrə hesablaşmaların aparılması	-	haqq ödənilmir	haqq ödənilmir

19	Qiymətli kağızlara beynəlxalq kodların verilməsi			
	19.1. Qiymətli kağızlara CFI kodlarının verilməsi	hər qiymətli kağız buraxılışına	100	-
	19.2. İnvestisiya və törəmə qiymətli kağızlarına ISIN kodlarının verilməsi	hər qiymətli kağız buraxılışına	haqq ödənilmir	
	19.3. Digər qiymətli kağızlara ISIN kodlarının verilməsi	hər qiymətli kağız buraxılışına	100	
20	19.4. Qiymətli kağızların ISIN və CFI kodlarının dəyişdirilməsi və ya ləğv edilməsi	hər qiymətli kağız buraxılışına	haqq ödənilmir	-
	Müxbir depozitarlara xidmətlərin göstərilməsi			
20	20.1. Müxbir depozitara birja ilə elektron sənəd mübadiləsi imkanın yaradılması (illik rüsum)	-	1000	-
	20.2. Müxbir depozitar birja ilə elektron sənəd mübadiləsi imkanından istifadə edərək əməliyyatların aparılmasına dair xidmət haqqını bu tariflərin 14.1.1., 14.2.2. əsasən ödəyir			
21	Sərəncamçı xidmətlərinin göstərilməsi üzrə emitentlərdən tutulan xidmət haqqı			
21.1.	Girovla təmin edilmiş istiqrazlar üzrə girov predmeti ipoteka kağızları, ipoteka kağızları üzrə tələb hüquqları olduqda	Xidmət haqqı məbləğinə təmin edilmiş istiqrazların saxlanılması, onlara dair mülkiyyət hüququnun dəyişməsi üzrə əqdərin qeydiyyatı, istiqraz sahiblərinin reyestrinin aparılması və sərəncamçı xidmətlərin göstərilməsi daxildir	Təmin edilmiş istiqrazların buraxılışının həcmindən illik olaraq	
			10 000 000 AZN-nə qədər	0,1% (500 AZN-dən aşağı olmamaq şərtilə)
			10 000 000 AZN –dən - 20 000 000 AZN-dək	0,09%
			20 000 000 AZN- dən 40 000 000 AZN -dək	0,081%
			40 000 000 AZN-dən - 60 000 000 AZN-dək	0,073%
			60 000 000 AZN- dən yuxarı	0,067%
21.2.	Təmin edilmiş istiqrazlar üzrə təminat qismində digər əmlak olduqda	Xidmət haqqı MDM və istiqrazların emitenti ilə bağlanmış müqavilə ilə müəyyən edilir	-	-
21.3.	Törəmə qiymətli kağızları üzrə	Sərəncamçı xidmətlərin göstərilməsi və xidmət haqqı müqavilə ilə müəyyən edilir	-	-

¹Dövlət özəlləşdirmə çəklərinin saxlanması istisna olmaqla Preyskurantda Tarif cədvəlində qeyd edilmiş tariflərə əlavə dəyər vergisi daxil edilməmişdir (qiymətli kağızların tədavülü ilə bağlı əməliyyatların əlavə dəyər vergisindən azad olunduğu nəzərə alınmalıdır). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.06.2005-ci il tarixli 116 sayılı Qərarına əsasən: "...Qəpiyin kəsir hissəsi yarım qəpikdən az olarsa məbləğ tam qəpiyədək azaldılmalı, bu hissə yarım qəpiyə bərabər və daha çox olduqda məbləğ tam qəpiyədək artırılmalıdır".

²Xidmətlərin ödənilməsi üzrə depozitarlararası münasibətlər xüsusi müqavilə ilə tənzimlənir.

³Emitentlərə müqavilələr və onların tərkib hissəsi olan əlavələr (buraxılan hər bir qiymətli kağız üzrə) əsasında göstərilən xidmətlərə görə:

Bakı şəhərində yerləşən emitentlər üçün ümumi illik xidmət haqqının minimumu 100 AZN, maksimumu isə 10000 AZN məbləğində müəyyən edilir.

Digər şəhər və rayonlarda yerləşən emitentlər üçün ümumi illik xidmət haqqının minimumu 50 AZN, maksimumu isə 5000 AZN məbləğində müəyyən edilir.

⁴ Mənzil sertifikatların saxlanması və və ya Reyestrin aparılması üzrə xidmət haqqları birdəfəlik olaraq bütün tədavül müddətinə götürülür. (Mənzil sertifikatların sahiblərinə müvafiq mənzillərə mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin təqdim edilməsi, mənzil sertifikatının ödənilməsi barədə məlumatın, mənzil sertifikatları sahibinin mülkiyyətinə mənzil sertifikatında göstərilən mənzilin verilməsinin dövlət qeydiyyatına alınmasına dair müvafiq sənədin surətinin və ya mənzil sertifikatlarının sahiblərinə mənzil sertifikatının nominal dəyərinin və buraxılış şərtləri ilə müəyyən edilmiş kompensasiyanın ödənilməsinin təsdiq edən sənədin MDM-ə təqdim edilməsi müddəti ərzində saxlanılması və mənzil sertifikatlarının sahiblərinin reyestrin aparılmasına dair xidmət haqqı tam olaraq əvvəlcədən ödənilir.)

⁵ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazlara, Azərbaycan Respublikası Mərkəzi Bankının notlarına və investisiya qiymətli kağızları olmayan qiymətli kağızlara şamil edilmir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazlara, Azərbaycan Respublikası Mərkəzi Bankının notlarına bu tariflər cədvəlində 11.5 və 12.3-cü bəndləri, investisiya qiymətli kağızları olmayan qiymətli kağızlara isə 11.1.2 və 12.2-ci bəndləri ilə nəzərdə tutulmuş qaydalar tətbiq edilir.

⁶ P-dövlət özəlləşdirmə paylarının sayı, 0,02-vurma əmsali

⁷ Əqdin ümumi məbləği alqı-satqı müqaviləsində göstərilmiş qiymətlə, lakin qiymətli kağızın nominal dəyərindən aşağı olmayaraq müəyyən edilir. Xidmət haqqın ümumi məbləği tərəflərin razılığı ilə, hər iki tərəf arasında bərabər bölüşdürülür və ya bir tərəfdən tam həcmdə tutulur.

⁸ N-konvertasiya edilən qiymətli kağız növlərinin sayı

⁹ Sənədsiz qiymətli kağızlar üzrə, emitentin müqavilə öhdəliyini icra edilməməsi səbəbindən qiymətli kağızların saxlanması üzrə xidmətlərin göstərilməsi barədə müqavilə MDM tərəfindən ləğv edilərsə və emitent həmin müqavilənin ləğvindən sonra qiymətli kağızların digər depozitarda saxlanmasını təmin etməzsə, qiymətli kağızların saxlanması xidmətlərinin göstərilməsi ilə əlaqədar müqavilənin bağlanması məqsədilə təkrar MDM-ə müraciət etdiyi təqdirdə MDM müqavilənin bağlanması üçün aşağıdakı düsturla tarif tətbiq edir: bərpə tarixinə qüvvədə olan tarif üzrə qiymətli kağızların saxlanmasına görə haqq bölünüsün 365 gün vurulsun fasilə müddəti (təqvim günü ilə).